

Ötən il şair Səlim Babulaoğlunun Nizami və Xaqani, Nazim Hikmət, Brodski və Şimborskayaya həsr olunmuş altı yazidan ibarət "Ədəbi yuxular" adlı kitabı nəşr edildi.

Bu dəfə müəllif 7-ci "ədəbi yuxu" sunu məxsusi olaraq "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edir.

Ədəbi yuxular

Vaqif Səmədoğlu "Sənə xəsbəxtliyi miras qoyuram, Babullaoglu..."

Səlim BABULLAOĞLU

2011-ci il oktyabrın 9-ndu. Payız üçün kifayat qədər istidir hava. Feyziyyonin "Mesaj" şeirlər kitabından töqdimatınə toplaşmışıq. Vaqif Səmədoğlu da golib. Açıq qəhvəyi rongdakı məşhur vilvet pençəyi də oynında. Xanımların sözçənə xüsusişən yero salırmış. Tədbir bithabitidədi. Hər iki olinin baş barmağını şalvarın saxlayan qırmızı aşırımasının öndən bənd yerişinin arxasına keçirib durub. Fikirlidi. Ordan-burdan danışırıq. Rəşad Məcidin təşəbbüsü ilə Gənc Tamaşaçılar Teatrının qarşısındaqı açıq köşklərə yoxsırıf. Həmi piva sıfırı elçəyir. Alaqrığa olmaq istətim. Vaqif müəllim bit-iki qurtum içən kimi elektron sıqaretsəl atır. Siqareti dəhaçənən oxşayan "elektronik tüstüsü". Çin masqaradının uzun quyuqlu ajdahası kimi gevik hərəkat edib qırıvıla da və kitab dükəni ilə teatr arasında bu yerləri tərk etmək istəmir. "Ordan-burdan janrı"ndakı səhbatların qızığın yerində Vaqif müəllim qoflı üzünü mönə tutub asta səslə soruşur:

-Babullaoglu, bə, deyirlər sən işmir-sən?!

-Eldi.

Baxışları ilə qabağımdakı füjərə işarə edir:

-"Sifir pivədi", Vaqif müəllim.

-Ciddişən?

Dünmirəm

-Bu ki, impotentlikdi...

Gözlərinin dörniyiñində gülüşü və parlıltı gec sezdiyimden soyuq təvrlə:

-Elektron sıqaret kimi bir şeydi, elə də qorxulu deyil - desəm də, gec sezdiyim və parlıltı öz baxışlарın geri qaytarmağa, vəziyyəti yumşaltıq çəhşirəm, bu daşı isə öz-özdən inicikliyim portliyi-mi gizləde bilmirəm.

Vaqif müəllim isə tövərənə poznanadan Apollinerə və fransız poeziyasına anidən keçid elçəy... sakitə. Sanki elə avvalından bu haqda damşındı.

Görüşüb ayrılanla güllişsünür, baş-barmağım xuxarı tutub "yox, yaxşıdır, ... deyir ya bir az pauza verib slava elçəyir:

-Baş'a düşdən də!!

Bunu da gec başa düşdüm, evə dənən-də, yolda, amma onda da nədənsə mono goldı ki. Vaqif müəllim mösiş sözfütüyüməz "vissi" kimi daxil etdiyimiz bu "ala"ni baş barmağılarını qırmızı şalvari-nın aşırmasına keçirəndən bəri həzər tutmuşdı. Birini verdisi də, birini saxladı.

Xoşbəxtliyi qasıyo tapılacaq gün üçün:

Ağlılı və şakit yumor bütün təz, thürlöyilər dərindən yatan izdəb, və fəaliyyətin-



daha doğrusu, iztərab və fəaliyyətin dərində yatması, elə orda də qalması arzumuzun nişanasıdır; cənubi insan xoşbəxt olmaqçın doğulub, inanınanlar üçün o "connat małxə", hamımız üçün isə qovulsaq da, "xoşbəxt" uşaqlıq məməskotinin sakini"dir.

Vaqif Səmədoğlu mənim üçün o ustاشırlarımızdan idı ki, əvvəlkə uzuñ cümlədə söylədiyim həm onun bircinci növbədə şeirlərində və bütün yaradıcılığında, həm də ünsiyyət zamanı şəxsi keyfiyyətlərində, xüsüsün nitqində açıqcə sezirdim. Müasir Azərbaycan; insanların nitqini müasir Azərbaycan şeiri ilə müqayisə eləsək, arada çox böyük məsafə görərik, bu şeir səmimiyyətinə görə gündəlik nitqdən qat-qat aşağıda dayanır. Halbuki tam oksinsa olmalıdır, təstzüg bul səmimiyyəti çatışmazlığıni pafostla doldurmağa cəhd edir. Əksər şairlerimizin şeirini oxuyub giündəlik danışımıqdan də o cür ola bilsəcəyini tövəvərənən adamı dərin qüssə bürüyür. Sonra dediklərini canlandırib, səsləndirib öz dişinənənənə gülə də bilərsən.

Vaqif Səmədoğlu, mono görə XX yüz ilə Azərbaycan şeirində bolşə də ilk şair idi ki, onun şeirini oxuyanda öz gündəlik

nitqino, danışığına, dilinə hörmət hissin artırdı. Hənsi böyük və kiçik mətbəbdən, ideyadan, hayat müşahidəsindən, reallığ-dan, ağırdan, nisgildən, darixmədən danışmağına baxmayastraq. Vaqif müəllim, bizim gündəlik nitqimizin tezliyində ya-zırdı. Bizi gündəlik nitqimizin poeziyaya ola biləcəyinə poeziyaya qədər böyüyüb biləcəyinə inandırırdı.

"Yenə gəndi ayınlığa

Yaxın, doğma izləri.

Yenə qorib seiro dindən

Ana dilin sözləri..."

Deyirlər ki, danışmaq gümüşdürssə, susmaq qızıldır. "Susmaq" sözünün "az da-nışmaq" la da ovozlamak olar. Vaqif Səmədoğlunun yaradıcılıq-bioqrafiyası səbub elədi ki, yaxşı şeirlər - çox yazılmır. Yazuılmaz. Belə baxsan, bu, heç az yazmaq da deyildi, yazmaq elə belə olmayıdı.

"İndi hor səsdən, hor kiyidən

Sükutə dənnişk vaxtıdır.

Millət, dövlət zirvəsindən

İnsana emmək vaxtıdır..."

O ideyalar ki, sonradan -şürləşaraq

golib çatdı bizo - məsələn, milli azadlıq məsələsi. Vaqif Səmədoğlu hamın ideyələri öz şeirlərində 20-30 il əvvəl yazmışdı, insanca çox-çevir eləmişdi, düzünmüşdə, çox asta səsla, bəzan piçiltiyələr; cənubi Vaqif Səmədoğlu yaxşı anlayırdı ki, milli azadlıq həm də və ilk növbədə şəxsi azadlıq məsələsidir.

Düşünürəm ki, "Sən mənim doğma anımanı, Azadlıq, mən sonin yad qapı-sında böyümüş, balan..." misralarının müəllifinin sonradan Avropa Parlamenti Assambleyasında millət vəkili kimi Azərbaycan Parlament nümayəndəyənən heyətində olması ciddi bir möqəm, qanunauygululuqu.

Hərcənd ekseksorsız ölütmür.

Həmin gün AŞPA-da müşahidəçi kimini təməl olunan yahudi osilli bəklət knes-set üzvləri Assambleyanın Strasburdakı mənzil-qərargahındakı otaqlarının birində Vaqif Səmədoğluyla, kəhən dostları ilə bir xeyli səhbət edir, axırdı da onun dəşənə knessetin faxri üzvülük nişanını taxırlar. Dənişə-gülə otaqdan çıxanda məşhur rəs televanallarından birinin xüsusi müxbiri Vaqif Səmədoğlunun başının üstünü alır. "Cənab Mahmud Abbas!", "Cənab Mahmud Abbas!", deyə ona suallar yagdırır. Fələstin lideri ilə dəyişik sahndığını anlayan şəhərədən dəşündəki faxri üzvülük nişanını göstərir və gülmüşsənərək ordan aralanır.

Rus deməşkon, yoğun malabəhlərə zərif müdaxilə.

Bunu da, indi sizinlə bələşcəyim

Müasir Azərbaycan insanların nitqini müasir Azərbaycan şeiri ilə müqayisə eləsək, arada çox böyük məsafə görərik, bu şeir səmimiyyətinə görə gündəlik nitqdən qat-qat aşağıda dayanır.

növbəti hadisəni də Vaqif müəllim danişmişdi mənə.

Dostlar - Anar, Ramiz Rövşən və Vaqif Səmədoğlu növbəti xudmani məclislərin birinin sonunda, elə restoranın girişindəcə səhbatloşonda Ramiz Rövşən restoranın adına işarə edərək Vaqif Səmədoğluna "sataşmaq" istəyir. Vaqif müəllim də məst nəzərlərə "Ay işığı" yazısına göz atır və həmkarına: "Ay Ramiz, nə istəyirsin, deyirsin restoranın adını "ilan balası" qoyadılar?.."- söyləyir.

Vaqif müəllimin danişmadığı, danişmaq istəmədiyi, az danışlığı məsələlər də vardi. Məsələn, "dil və ədəbi nəsillər məsəlesi".

XX əsr Azərbaycan ədəbi dil normalarından söz düşəndə adı on çox hallanan şairimiz Səməd Vurğun olurdu. Vaqif müəllim bunu bildirdi. Vaqif Səmədoğlu Səməd Vurğunun "azərbaycanca-sında" yazmışdır. Və nədənsə mənə elə gəlir ki, bütün sərr də buradır: "ata və oğul", "müxtolif nəsillər, dünyagörüşünə və estetik platformaya aid iki həmkarın" fikir ayrılığı və həmrəyliyi bələcə rahat həll olunmuşdu... Vaqif Səmədoğlu həll etmişdi.

Xatırlayıram, Norveç səfərinin iqamətgahında "Vaqif Səmədoğlu gecəsi" keçirildi. Vaqif müəllim Nüshabə xanımla barabər iştirak edirdi həmin gecədə. Diplomatik korpusun bir çox nümayəndələrinin iştirakı ilə keçən həmin axşamda Vaqif müəllim ona ünvanlanmış sualların birini cavabsız buraxıb əvvəzdə qısa bir giriş çıxışı etdi. Sualı cavabsız buraxmağı səbəbsiz deyildi əlbəttə. Və bu çıxış təkcə Vaqif Səmədoğlunun şair kimliyinin təqdimati deyildi, eyni zamanda çağdaş Azərbaycan poctiyasının təqdimati idi. Deyə bilmərəm, ordakı iştirakçılar, Vaqif müəllimin sözlərinin dərinliyini lazımlıca anlaşıldılar, ya yox - bu daha çox tərcümədən asılı idi, amma bu qısa çıxışla növbəti dəfə poetik və intellektual həddə qaldırılmış müasir Azərbaycan insanının nitqi ədəbiyyat tarixindəki onlarla şairin Nobel nitqindən daha maraqlı, dolğun idi, buna əminəm. O çıxışdakı sitat edilən Azərbaycan şəiri gündəlik və daha səmimi nitq qədər alçaq kənülkü olmuşdu Vaqif müəllimin dilində. Şair üçün iso bundan böyük nailiyyyət olara bilməzdi.

* * *

Ötən il oktyabrın 9-u idi. Əvvəldə danişdığım kitab təqdimatından düpbdüz 5 il keçmişdi. O günün gecəsi sabahı gün Nüshabə xanım Vəkiliyə telefonda danişdığım belə bir yuxu gördüm:

Şosseyə paralel, 20-30 santimetrik boz bordurla hüdudlanmış piyada yoluyla, səkiylə gedirdim. Sübh havasına xas xəsif duman da var. Həç kim və heç nə göza dəymir - nə maşın, nə adamlar. Plaşdayam. Sürətlə addımlayıram. Gedə gedə hiss edirəm ki, solda, irolidə təxminən adamboyu hündürlüyündə enli bit qaldırırmı, bari, bərinin üstündə də üç nəfər var. Oturublar. Üzü mənə tərəf oları Vaqif Səmədoğludur. Hiss edirəm ki, digər iki nəfər şahmat oynayırlar, Vaqif Səmədoğlu da oyunu izləyir. Yanlarından eyni sürətli addımlarla, onların olduğu yerlə mənim addımladığım sahə arasında şəffaf manecənin olduğunu və səsimin cəsidi məyəcəyini guman edərək salamlaşmadan keçib gedirəm. Təxminən bir 30-35 addımdan sonra adımı eşidib dayanıram.

-Babullaoğlu!

Vaqif müəllimin səsidi, geri çevirilərəm. Ayaq üzərə arxası şahmat oynayanlara tərəf dayanıb:

-Sənə xoşbəxtliyi miras qoyuram, Babullaoğlu, sənə xoşbəxtiyin varisi olan edirəm...

Sözünü bitirir və yenidən üzünü şahmat oynayanlara tərəf çevirir oturur.

Duruxuram. Nədənsə yadına şair Moşunun xoşbəxtliyi qafıyo axtarması düşür. Fikirləşirəm ki, bu nə deməkdir, yənə zərafət edir Vaqif müəllim?! Vaqif müəllimin az əvvəl o sözü deyərkən üzündəki ciddi ifadəni düşünüb duruxuram...

Ayıldım və yuxunu bir xeyli fikirləşdim.

* * *

Anamın vəfatından sonra yorgunluğun keç-

mir. On yaxın adamın üçün keçirdiyin stress, iztitrab bir yandan, xəstəxanaların dəhlizlərindəki növbələr, ümidiş baxışlar, tibbi personalın sadavətsizliyi, qabalığı, tacir münasibəti məni iyrəndirir. Həyatimdə anam qədər özəl olan ikinci adamın eyni xəstəliyə dükər olacağını fikirləşəndə yer yağıımın altındaqıçar...

"Mən neynəyəcəm?"

Bu çıxılmaz, dəhşətli sualın ağır yükü altında özil-özilə, dəhlizdə var-gol edə-edə şübhə yaranğından ikinci dəfə verilmiş, daha dəqiq təhlilin cavabını gözləyirəm. Cavab üçün lazım olan növbəti, ikinci yeddi günü işnə üstündə keçridiyin, dəli olmaqdan özünü güclə saxladığın azmiş kimini, indi daha 40 dəqiqə də gözləməlisən... Artıq təyin olunmuş vaxtdan 1 saat 12 dəqiqə keçir. Tibb bacılara yaxınlaşırəm. "Gözləyin!" - deyirələr bumbuz soyuq soslu. Fikrləşirəm ki, bəlkə günü sohv salmışam. Cavab almaqçun təqdim edəcəyim qəbə bir də baxıram. 11 oktyabr 2016-ci il. Saat 15.30. Yox, hər şey düzəndir. Artıq 16.53-dür. Hər saniyəsi qırğusun kimi ağır 83 dəqiqə. Ölüm hökmünün icrasını gözləyən adam kimi gözləyirəm. Nəhayət ki... Cavabı oxuyub bir şey anlamıram. İzah eləmirlər. Soruşmağa qorxuram. Bütün bədənim ucunur, ürəyim bulanır, hiss eləyirəm ki, yixila bilarəm. Divara söyklənib gözlərimi yumuram. Sonra dəhlizin başındakı otağa, həkimin kabinetinə girirəm ki, cavanın nədən ibarət olduğunu mənə izah etsin.

"Şükür! Çok şükür sənə, İlahi!"

Demək Vaqif Səmədoğlu bunu deyirdi.

Sonra xəstəxananın ağ boyanmış dəhlizindən keçib pilləkənləri düşə-düşə Vaqif Səmədoğlunun "əmi" - deyə müraciət elədiyi Rəsul Rzanın "Rənglər"indən "Ağ rəng"i xatırlayıram:

*"Sizdə xərçəng yoxdur
sözlərinin deyildiyi dəqiqə.
İnsan sədədənə səbəb olan hər şey..."*

Sonra iso başqa bir şeiri:

*"Sevirəm Füzulini, Sabiri
Bir də "balaca" Vaqifi..."*

Ustad Rəsul Rzanın bir vaxtlar "Geniş yolla çix" məqaləsi ilə uğurladığı

gənc şair Vaqif Səmədoğlu üçün yazdığını bu misrani səsləndirdib öz-özümə piçildiyaram:

"Mən də sevirəm."

Böyük şair Vaqif Səmədoğlunu.

Əlbəttə ki, "balaca" əlavəsi həm Molla Pənahə görədi, həm də "əmi"nin dilindən "qardaşlığı" ünvanlanmışdı.

Bir azdan qapını üzümə açacaq Həmidə xanımın nisgilli gözlərini, onun nisgiliyi bir anın içində yox etməyə töloşəcək təbəssümü, otağa keçəndə mənə görən kimi "gəldi-i-in..." söyləyəcək, bu sözüna bütün sevgisini, deyə biləcəyi bütün gözəl sözlərin gücünü qoyacaq, xəsif təbəssümlü, ağ saçlarının ətrini usaqlıqdakı kimi içimə çəkəcəyim, heç nədən xəbərsiz alamı və göz yaşlarını ondan necə gizlədəcəyimi təsəvvür etməyə çalışıram.

Adam yaşlılıqca sentimental olmuşdur.

"Hər şey yaxşıdır... doğrudan... çox şükür! Ataya salam de. De ki, işim çıxb. Gec gələcm... narahat olmasın..." - telefonu qapadıram.

*"Toplar min-min atılsa da,
Bu sırrı Allah bilir.
Məndən mənə bu dünyada
Ancaq yuxular gəlir..."*

Xoşbəxtlik...

Qışkırmış istəyirəm.

Əvvəzdə 65 sayılı avtobusun tərəfəmiş şübhəsinə yazıram: "Ata".

Yumruğumu düyünləyib baş barmağımı üzüyuxarı, dikk tuturam.

27 mart 2017-ci il